

“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədən kənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası”na1 nömrəli əlavə

Maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən tərtib edən təşkilatların illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması

Forma N 1 2019-ci ilə

VOEN	1	3	0	2	0	0	5	6	7	1
-------------	---	---	---	---	---	---	---	---	---	---

Təşkilatın adı "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC

Ünvan _____

Elektronpoçt ünvanı

Sıra N-si	Göstəricilərin adı	Hesabat dövrü üzrə (manatla)
1	2	3
	Gəlirlər	
1.1.	qeyri-birja əməliyyatlarından gəlir	
1.2.	birja əməliyyatlarından gəlir	
1.3.	sair əməliyyatların gəlirləri	
2.	Xərclər	
2.1.	əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları	
2.2.	maliyyə yardımları və sair transfer ödənişləri	
2.3.	sərf edilmiş materialların dəyəri	
2.4.	amortizasiya xərcləri	
2.5.	sair əməliyyat xərcləri	
2.5.1.	o cümlədən, əmlakın ləğv edilməsi və əvəzsiz verilməsi üzrə xərclər	
2.6.	maliyyə xərcləri	

Rəhbər

Baş mühasib

“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədən kənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlaması Qaydası”na2 nömrəli əlavə

Maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edən təşkilatların illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması

Forma N 2 2019-ci ilə

VOEN	1	3	0	2	0	0	5	6	7	1
-------------	---	---	---	---	---	---	---	---	---	---

Təşkilatın adı "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC

Ünvan

Elektron poçt ünvanı

Sıra N-si	Göstəricilərin adı	Hesabat dövrü üzrə (manatla)
1.	Gəlirlər	17 742 632,26
1.1.	əsas məaliyyət gəlirləri	17 742 632,26
1.1.1.	o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər	14 885 095,60
1.2.	sair məaliyyət gəlirləri	
1.2.1.	o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər	
1.3.	fəaliyyətində yandırılması nəticəsində yaranan gəlirlər	
1.4.	fövqəladə gəlirlər	
1.5.	maliyyə gəlirləri	
2.	Bitməmiş təhsil və tədarük məhsul ehtiyatlarındakı artımlar (azalmalar)	
3.	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər	
4.	Xərclər	15 392 392,76
4.1.	istifadə edilmiş material ehtiyatları	584 992,76
4.2.	işçi heyəti üzrə xərclər	8 037 779,46
4.3.	amortizasiya xərcləri	3 404 579,41
4.4.	digər məaliyyət xərcləri	3 365 041,57
4.5.	sair məaliyyət xərcləri	
4.6.	fəaliyyətində yandırılması nəticəsində yaranan xərclər	

4.7.	maliyyəxərcləri	
4.8.	fövqəladəxərclər	
5.	Asılıvəbirgəməüəssisələrinmənfəətlərində (zərərlərində) pay	

Rəhbər

Baş mühasib